

## CƏMİYYƏTİN İNFORMASIYA TƏLƏBATININ ÖDƏNİLMƏSİNDE KİTABXANA-İNFORMASIYA MÜƏSSİSƏLƏRİNİN ROLU

Səfurə Hacıyeva

## *Kitabxana resursları və informasiya axtarış sistemləri laboratoriyasının müdürü*

**Xülasə:** Böyük bizim kimi müasir dövrdə cəmiyyətin formallaşması və inkişafı ilə əlaqədər olaraq, əhalinin müxtəlif təbəqələrinin: uşaqların, gənclərin, yaşılırların və s. elmi biliyinin təkmilləşdirilməsində kitabxana-informasiya müləssisələri mühüm faktorlardan birini təşkil edir. Məqalədə cəmiyyətin informasiya tələbatının ödənilməsində kitabxana-informasiya müləssisələrinin rolu elmi və nəzəri cəhətdən kompleks şəkildə tədqiq edilmişdir.

*Acar sözər: Cəmiyyət, kitabxana, fond, müitaliə, informasiya tələbatı.*

**Giriş.** Xalqımız həmisi özünün yüksək kitab mədəniyyəti ilə sayılub-seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Bu kitabxanalarda qorunub saxlanılan istor əlyazmaları, isterse də müxtəlif elm sahələrinə aid ədəbiyyat xalqın maariflənməsinə xidmət göstərmis, geniş oxucu kütlələrinin yardımçısı olmuşdur. Hüquqi məzmun kəsb edən "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda deyildiyi kimi, kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və tərbiya müəssisəsi kimi çap əşərlərini və digər informasiya daşıyıcıları- ni toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Məhz bu baxımdan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yaradılması Gənclərin elmi biliyi olan marağının daha da təkmilləşdirilməsinə, effektiv şəkildə kitabxanadan istifadə bacarığının artırılmasına, onlarda yətənpərvərlik ruhunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Kitabxanalar əşrlər boyu insan dühasının yaradıldığı sənəd formasında maddiləşmiş ideya və nəzəriyyələrin, mənəvi sərvətlərin qorunduğu ən böyük informasiya mənbəyidir. Onlar bəşər tarixinin çox qədim dövrlərində meydana gelərək, fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi sosial mühit-dən asılı olaraq formalmış, tarixi inkişaf prosesində öz hamisi olan cəmiyyətdə xidmət etmiş, onun informasiya tələbatını ödəmiş, informasiyanı gələcək nəsillərə ötürmək funksiyasını verirə yetirmiştir.

Hazırda ülkemizde fəal inkişaf yolu qədəm qoyan kitabxanalarla yanaşı, zəif, hətta heç bir müasir tələblərə cavab vermeyən kitabxanalar da mövcuddur. Son illər kitabxanaların vəzifə və imkanları, eləcə də mədəniyyət, elm, təşhil, informasiya və tərbiyə infrastrukturunda yeri siyasi həyatda, demokratiyanın inkişafında, yerli özüntüdərəsətmədə, bazar iqtisadiyyatında, qlobal informasiya məkanının formallaşmasında rolü sürətlə dəyişməyə başlamışdır.

sonra ölkədə siyasi və iqtisadi işlatlarının aparılması, həmçinin dövlətin mədəniyyət və informasiya sahəsində apardığı mütərəqqi siyaset nticəsində kitabxanalar öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Müasir dövrə ənənəvi kitabxana işinin texnologiyasında, əhaliyə kitabxana xidmətinin üsullarında, hökumət orqanları ilə kitabxanaların qarşılıqlı fəaliyyətinin xarakterində köklü davamlılıklar baş vermişdir.

İndi kitabxanaçılıq fəaliyyəti cəmiyyətdə getdikcə genişlənən və dərinleşən informasiya prosesi ilə əlaqədər daha mürəkkəb şəkil almış, daha çətin və zifzəni yerinə yetirməyə basılmışdır.

Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi ırsın toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya mütəssisələrinin təcrübəsinindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasetinin əsas prioritetlərindəndir.

Ötən əsrin 90-cı illərinin əvvəllerində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının ol-duqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tə-  
nəzzülünləne səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayıda kitabxanalar toplanılmış, eksəriyyəti oxucu tələbatını ödə-  
yə bilməmiş, mövcud ştat vahidləri ixtisas edilmişdir. 1990-ci ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon,  
2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5  
milyon nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistən silahlı qüvvələri  
tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mər-  
kəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edil-  
məsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habe-  
lə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən  
köhnəlmis kitabların çıxarılması olmuşdur.

Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadıqdan, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latin qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alım və tədqiqatçılar, geniş oxucu kütlesi tərəfindən az istifadə edilir, digər tərfədən isə qiyməti naşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-

sında, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır.

Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. Ölkədə milli bibliografiyanın, milli formatın, elektron kitabxanamız, toplu kataloğun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir.

Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin "Prezident Kitabxanası", M.F. Axundov adına Azərbaycan Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatının kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, "Xəzər" Universitetinin Elmi kitabxanası, Qərbi Universitetinin kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur.

Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşen informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütləkiyyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir.

Kitabxanaların maddi-texniki bazasının zəifliyi, eksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Büttin bunlar ölkə əhalisinin informasiya təminatı sisteminde ciddi problemlər yaradır.

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Programı" (bundan sonra – dövlət Programı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmişdir.

**Nəticə.** Müasir dövrə sənəd-informasiya resurslarının dinamik inkişafına nail olmaq üçün konkret inkişaf proqramlarının işlənilər hazırlanması və onların həyata keçirilməsi zərurətə çevrilir ki, həmin proqramlardan istifadə etmək gələcəkdə ölkəmizdə kitabxana müəssisələrində sosial-mədəni inkişafın sabitliyinin qorunub saxlanılmasına geniş imkanlar yaradır. Azərbaycan dövlətinin kitabxana sektorunu üzrə ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan qanun, qarar və sərəncamların qəbul edilməsi qısa müddət ərzində kitabxana-informasiya müəssisələrinin keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur.

### İstifadə edilmiş ədəbiyyat siyahısı:

1. Abdullayev, A. İnnovativ kitabxana xidməti: sorğu kitabçası /tərt. ed. A.Abdullayeva; ixtisas red. və bur. məs. K.Tahirov; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. – Bakı, 2016. – 41 s.
2. Allahverənov S.İ. Kitabxana fondunun mühafizəsi: Metodiki tövsiyyələr. – Bakı. – 1990. – 40 s.
3. Əliyeva, L. Elektron kitab mübadilası təmin olunur [Mətn] /L.Əliyeva //Azərbaycan müəllimi. – 2008. – 18 iyul. – S. 2.
4. Hacıyeva, M. Milli kitabxana-ənənəvilikdən yeniliyə/M.Hacıyeva //Mədəniyyət. – 2008. – 15 fevral. – S.10.
5. Həsənov M.M Kitabxana fondlarının əlaqəli komplektləşdirilməsi problemləri //Kitabxanaşunaslıq və bibliografiya. – B. – 1997 №1. – s. 101-107
6. Həsənov M.M Kitabxana fondlarının idarə edilməsi və onun funksiyaları //Kitabxanaşunaslıq və bibliografiya. – B. 2000. – №2. – s. 61-67
7. Həsənov M.M Kitabxana fondlarının öyrənilməsi sistemi- Kitabxanaşunaslıq və bibliografiya. – B., – 2000. – №1. – s. 31-37.

S.Hajiyeva

### The role of library and information institutions in meeting the information needs of society

*As we know, in connection with the formation and development of society in modern times, different segments of the population: children, youth, the elderly, etc. Library and information institutions are one of the important factors in improving scientific knowledge. The article comprehensively studies the role of library and information institutions in meeting the information needs of society.*

**Keywords:** Society, library, fund, reading, information needs.

C.Gadzhieva

### Роль библиотечно-информационных учреждений в удовлетворении информационных потребностей общества

*Как известно, в связи со становлением и развитием общества в Новое время различные слои населения: дети, молодежь, пожилые люди и др. Библиотечно-информационные учреждения являются одним из важных факторов совершенствования научных знаний. В статье комплексно исследуется роль библиотечно-информационных учреждений в удовлетворении информационных потребностей общества.*

**Ключевые слова:** Общество, библиотека, фонд, чтение, информационные потребности.

Rəyçi: t.ü.f. dok. R.Qardaşov